

2023-cü il **BAKALAVR** Təhsili üzrə Yaponiya Dövlət Təqaüd proqramı

Proqrama sənəd qəbulu davam edir!!

Sənəd qəbulu 3 iyun, (cümə, saat 17:00-dək)

2022-ci ilədək davam edəcək!

Bu sənəddə ətraflı məlumat yazıldığı üçün sənədi dıqqətlə və sona qədər oxuduqdan sonra suallarınız yaranarsa, səfirliklə əlaqə saxlamağınız xahiş olunur.

Bu proqramla bağlı Səfirliklə əlaqə saxlamaq üçün aşağıdakı 3 üsuldan istifadə edə bilərsiniz:

- 1) **Təlofonla:** Səfirliyimiz **iş günləri saat 09:00-17:30 arası** zəngləri qəbul edə bilər.
- 2) **Mail vasitəsilə:** culture-info@bk.mofa.go.jp mail ünvanı
- 3) **Digər:** Səfirliyin [Facebook hesabına](#) mesaj hissəsi

Qeyd: Koronavirus və ya digər bənzər hallar səbəbindən qeyd olunan imtahanın keçirilmə vaxtında dəyişikliklər edilə bilər və ya ləğv oluna bilər. Eyni zamanda, gələcəkdə proqramdan seçilən şəxslərin təyyarə olmaması və ya digər fəvqaladə halların baş verməsi səbəblərindən Yaponiyaya gedə bilməməsi halları baş verə bilər. Öncədən anlayışınızı və bunu nəzərə almağınızı xahiş edirik.

VACİB: Hal-hazırda sənədlər yalnız **mail vasitəsilə** qəbul olunur. Sənədlərinizi səfirliyin culture-info@bk.mofa.go.jp ünvanına göndərməyiniz xahiş olunur. Sənədləriniz qəbul olunduqdan sonra, sizə səfirlik tərəfindən "Müraciətçi nömrəsi" veriləcəkdir. Sənəd qəbulu ilə bağlı ətraflı bu sənədin 6-cı səhifəsində qeyd olunmuşdur.

Proqramla bağlı bütün yeniliklər üçün rəsmi internet səhifəmizi və sosial media hesablarımızı ([Facebook](#) və [Instagram](#)) izləməyi tövsiyə edirik.

MÜNDƏRİCAT

A) Təqaüd proqramı haqqında (proqramın məzmunu, müraciətçiə olan şərtlər).....	2
B) Seçim prosesinin gedişatı.....	5
C) Müraciət üçün lazım olan sənədlər.....	9
D) Tez-tez soruşulan suallar.....	13
E) Əlavə məlumat.....	14

A) Təqaüd proqramı haqqında (proqramın məzmunu, müraciətçiyə olan şərtlər)		
Nə proqramdır	Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin (MEXT) xarici tələbələr üçün təqdim etdiyi Yaponiya universitetlərində bakalavr tələbəsi olaraq təhsil almaq üçün nəzərdə tutulmuş təqaüd proqramı	
Proqramın rəsmi “Təlimat kitabçası”	İngilis dilində Yapon dilində ✖ Proqram haqqında ən detallı məlumat bu kitabçalardadır. Azərbaycan dilindəki bu izahatda bütün məqamlara ətraflı toxunulmadığı üçün bu kitabçaları mütləq oxumağınız xahiş olunur.	
Niyə məhz Yaponiya?	👉 Dünyanın ən qabaqcıl texnologiya, elm ölkələrindən birində təhsil 😊 Yaponiyada təhsil üçün yapon dili biliyiniz vacib deyildir. 👉 Yaponiyada 800-ə yaxın universitet vardır və onlardan 20-i dünyanın ilk 200-lüyündədir. Tokio, Kioto və Tokio Texnologiya universitetləri isə reytinginə görə dünyada ilk 50-liyə düşür. 👉 Hal-hazırda Yaponiyada 300.000-dən çox xarici tələbə təhsil alır və Yaponiya hökuməti bu rəqəmi artırmağı planlaşdırır. Daha çox bilmək istəyirsiniz? Yaponiyanın təhsil sistemi və Yaponiya həyatı haqqında maraqlı məlumatlar ala bilərsiniz: https://www.jasso.go.jp/en/study_j/search/index.html https://www.jasso.go.jp/en/study_j/search/globaldialogue.html https://www.jasso.go.jp/en/study_j/sgtj.html	
Niyə məhz MEXT Təqaüdü?	MEXT Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin qısaldılmış adıdır. 👉 Yaponiyanın ən tanınan dövlət təqaüdü 👉 Təqaüd nələri əhatə edir? 📋 ① Yaponiyaya gediş və qayıdış aviabiletləri ② Təhsil haqqından azad olma ③ Aylıq təqaüd: 117000 yapon yeni	
Proqramın (təqaüdün) müddəti	1 illik Hazırlıq Təhsili +4 il universitet təhsili ⇒ 5 il (Aprel, 2023-cü il ~ mart, 2028-ci il) ✖ Tibb, stomatologiya, baytarlıq tibb sahələri və ya əczaçılıq üzrə 6 illik kurs təhsilinə müraciət edəcək şəxslər ⇒ 7 il (Aprel, 2023-cü il ~ mart, 2030-cu il) Qeyd: Bu müddətə Yaponiyada 1 illik yapon dili və ya digər fənlər üzrə Hazırlıq təhsili də daxildir.	
	Təqaüd müddətini uzatmaq mümkündür?	Bəli, mümkündür. Universitetdə bakalavr təhsilinizi bitirdikdən sonra, MEXT-in seçimlərindən uğurla keçərsəniz magistratura təhsilinə davam edərək təqaüd müddətinizi uzada bilərsiniz. Bununla bağlı gələcəkdə bakalavr təhsili alacağınız universitetdən qaydalar barədə məsləhətləşə bilərsiniz. Yaponiyada bakalavr təhsilinizdən sonra MEXT təqaüdü ilə təhsil müddətinin uzadılması ilə bağlı prosedurlar səfirliyin səlahiyyətində deyildir.
Hansı səviyyələr üzrə təhsil almaq olar?	Bu təqaüd proqramı üzrə nəzərdə tutulan 5 illik (1 il Hazırlıq təhsili daxil olaraq) təhsildən sonra müvəffəq olan şəxslər <u>Bakalavr dərəcəsi</u> ilə təltif olunur. Bu proqramın tərkib hissəsi olan 1 illik Hazırlıq proqramı və 4 illik universitet təhsili haqqında daha ətraflı məlumat aşağıdadır.	

Hər bir təhsil səviyyəsi haqqında daha ətraflı	1) Hazırlıq Mərhələsi Hər bir iştirakçı ilk növbədə <i>1 illik intensiv Hazırlıq təhsili</i> alır. Hazırlıq kursu keçəcək iştirakçılar MEXT (Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi) tərəfindən təyin olunmuş qaydada (<i>Təbiət elmləri</i> üzrə təhsil alacaq şəxslər <i>Osaka Universitetində</i>, <i>Sosial və Humanitar Elmlər</i> üzrə təhsil alan şəxslər isə <i>Tokio Xarici Dillər Universitetində</i>) bu kursu keçəcəklər. Bu müddətdə iştirakçılara yapon dili və universitetdə təhsil ala bilməsi üçün lazım olacaq digər ixtisaslar (<i>Sosial və Humanitar Elmlər</i> üzrə təhsil alacaq şəxslərə yaponşünaslıq, riyaziyyat, ingilis dili və sosial elmlər; <i>Təbiət Elmləri</i> üzrə təhsil alacaq şəxslər fizika, kimya və biologiya) tədris olunacaqdır. Qeyd: İştirakçı hazırlıq kursunu bitirdikdən sonra universitetə qəbul imtahanından müvəffəq olarsa, MEXT tərəfindən təyin olunmuş universitetdə təhsilə başlayır. Əgər iştirakçı hazırlıq kursunu müvəffəqiyyətlə bitirə bilməzsə və ya bitirdikdən sonra universitetə daxil ola bilməzsə, onun təqaüdü ləğv olunacaq və təhsili dayandırılacaqdır. 2) Yaponiya universitetində təhsil Hazırlıq kursunu müvəffəqiyyətlə bitirmiş iştirakçılar <u>MEXT-in universitetlər və hazırlıq mərhələsini keçdiyiniz təhsil müəssisəsi ilə məsləhətləşməsi nəticəsində</u> qərarlaşdırdığı universitetdə (tələbələrin istəkləri nəzərə alınsa da, son qərar MEXT tərəfindən verilir) təhsilə başlayırlar. Universitetin təyin olunmasında eyni zamanda, səfirlik tərəfindən 1-ci seçim mərhələsində keçirilmiş yazılı imtahan üzrə nəticələriniz, hazırlıq kursundakı akademik göstəriciləriniz, ixtisas seçiminiz, universitetlərin qəbul planı (tələbə sayı) kimi göstəricilər də vacib rol oynayır. <i>MEXT-in universitetlə bağlı qərarına etirazlar qəbul olunmur. Təhsil yapon dilində olacaqdır (istisna hallar olaraq yapon dilində təhsil tələb etməyən universitetlər də ola bilər).</i>													
Hansı sahələr və ixtisaslar üzrə təhsil almaq olar?	İxtisas seçimləri aşağıdakı sahələr üzrə ola bilər: Hər bir təhsil sahəsi üzrə ixtisaslar haqqında daha ətraflı məlumat üçün “Təlimat Kitabçasının” 1-ci səhifəsində “TƏHSİL SAHƏSİ” (FIELD OF STUDY) hissəsində qeyd olunmuşdur. 1) Sosial və Humanitar Elmlər <table border="1"> <thead> <tr> <th>KURS</th><th>İXTİSAS</th></tr> </thead> <tbody> <tr> <td><i>Sosial və Humanitar Elmlər- A</i></td><td>1) Hüquq 2) Siyasət 3) Pedaqogika 4) Sosiologiya 5) Ədəbiyyat 6) Tarix 7) Yapon Dili 8) <u>Digər*</u></td></tr> <tr> <td><i>Sosial və Humanitar Elmlər- B</i></td><td>1) İqtisadiyyat 2) Biznesin idarə edilməsi 3) Digər (Mühasibatlıq, Maliyyə iqtisadiyyatı və s.)</td></tr> </tbody> </table> 2) Təbiət Elmləri <table border="1"> <thead> <tr> <th>KURS</th><th>İXTİSAS</th></tr> </thead> <tbody> <tr> <td rowspan="4"><i>Təbiət Elmləri- A</i></td><td>Elm 1) Riyaziyyat 2) Fizika 3) Kimya</td></tr> <tr> <td>Elektrik və Elektronika 4) Elektronika 5) Elektrik Mühəndisliyi 6) İnformasiya Mühəndisliyi</td></tr> <tr> <td>Mexanika 7) Mexanika Mühəndisliyi 8) Gəmi inşaat mühəndisliyi</td></tr> <tr> <td>İnşaat Mühəndisliyi və Memarlıq 9) İnşaat Mühəndisliyi 10) Memarlıq 11) Ekologiya Mühəndisliyi</td></tr> </tbody> </table>	KURS	İXTİSAS	<i>Sosial və Humanitar Elmlər- A</i>	1) Hüquq 2) Siyasət 3) Pedaqogika 4) Sosiologiya 5) Ədəbiyyat 6) Tarix 7) Yapon Dili 8) <u>Digər*</u>	<i>Sosial və Humanitar Elmlər- B</i>	1) İqtisadiyyat 2) Biznesin idarə edilməsi 3) Digər (Mühasibatlıq, Maliyyə iqtisadiyyatı və s.)	KURS	İXTİSAS	<i>Təbiət Elmləri- A</i>	Elm 1) Riyaziyyat 2) Fizika 3) Kimya	Elektrik və Elektronika 4) Elektronika 5) Elektrik Mühəndisliyi 6) İnformasiya Mühəndisliyi	Mexanika 7) Mexanika Mühəndisliyi 8) Gəmi inşaat mühəndisliyi	İnşaat Mühəndisliyi və Memarlıq 9) İnşaat Mühəndisliyi 10) Memarlıq 11) Ekologiya Mühəndisliyi
KURS	İXTİSAS													
<i>Sosial və Humanitar Elmlər- A</i>	1) Hüquq 2) Siyasət 3) Pedaqogika 4) Sosiologiya 5) Ədəbiyyat 6) Tarix 7) Yapon Dili 8) <u>Digər*</u>													
<i>Sosial və Humanitar Elmlər- B</i>	1) İqtisadiyyat 2) Biznesin idarə edilməsi 3) Digər (Mühasibatlıq, Maliyyə iqtisadiyyatı və s.)													
KURS	İXTİSAS													
<i>Təbiət Elmləri- A</i>	Elm 1) Riyaziyyat 2) Fizika 3) Kimya													
	Elektrik və Elektronika 4) Elektronika 5) Elektrik Mühəndisliyi 6) İnformasiya Mühəndisliyi													
	Mexanika 7) Mexanika Mühəndisliyi 8) Gəmi inşaat mühəndisliyi													
	İnşaat Mühəndisliyi və Memarlıq 9) İnşaat Mühəndisliyi 10) Memarlıq 11) Ekologiya Mühəndisliyi													

		Kimya 12) Tətbiqi Kimya 13) Kimya mühəndisliyi 14) Sənaye Kimyası 15) Tekstil Mühəndisliyi
		Digər 16) Metallurgiya Mühəndisliyi 17) Mədən mühəndisliyi 18) Dəniz mühəndisliyi 19) Biotexnologiya
<i>Təbiət Elmləri - B</i>		Kənd təsərrüfatı 1) Kənd təsərrüfatı 2) Aqrokimya 3) Aqromühəndislik 4) Heyvandarlıq 5) Baytarlıq 6) Meşəçilik 7) Qida Elmi 8) Balıqçılıq
		Gigiyena 9) Əczaçılıq 10) Gigiyena 11) Tibb bacısı
		Elm 12) Biologiya
<i>Təbiət Elmləri - C</i>		1) Tibb 2) Stomatologiya

Qeyd 1: “Təbiət elmləri” seçən şəxslər 1-dən çox ixtisas seçmək istəsələr, eyni kateqoriya üzrə təhsil sahəsindən 3 seçim edə bilirlər (müvafiq olaraq “Təbiət elmləri-A” üzrə 3 seçim, “Təbiət elmləri-B” üzrə 3 seçim). Lakin, əgər 1-ci ixtisas seçimi “Təbiət Elmləri -C” kateqoriyasından olarsa, 2-ci seçimi “Təbiət Elmləri-B” və ya “Təbiət elmləri-C”-dən, 3-cü seçimi isə “Təbiət Elmləri -B”-dən (C-də cəmi 2 ixtisas olduğu üçün) edə bilirlər.

Qeyd 2: Bakalavr təhsili proqramı üçün təqdim olunan bütün universitetlər dövlət universitetləridir. Musiqi, incəsənət, idman, ənənəvi yapon incəsənət və mədəniyyəti üzrə təhsil almaq istəyən şəxslər “Sosial-humanitar Elmlər-A” kateqoriyasından “**8) Digər**” ixtisasını seçmələri gərəkdir. Bu ixtisaslar üzrə universitet və müəllimlərin sayı məhdud olduğu üçün, ixtisasdan asılı olaraq qəbul edəcək universitet tapmaqda çətinlik yarana bilər.

Bu ixtisaslar üzrə təhsil almaq istəyən şəxslər hazırlıq təhsilindən sonra bakalavr təhsilinə başlamaq üçün xüsusi qabiliyyət imtahanından da müvəffəq olmalıdır. Lakin, hazırlıq təhsilində qabiliyyət üzrə dərslər nəzərdə tutulmadığı üçün, imtahana hazırlaşmaq üçün sizin əlavə ödənişlə fərdi kurslara getməyiniz gərək ola bilər. Seçim zamanı bunu da nəzərə almağınız xahiş olunur.

MÜRACİƏTÇİYƏ OLAN TƏLƏBLƏR

Kimilər müraciət edə bilər?	Yaş həddi	1998-ci il 2 aprel tarixində və ondan sonra anadan olmuş şəxslər (17-25 yaş)
	Milliyyət	Ancaq Azərbaycan vətəndaşları proqrama müraciət edə bilirlər. VACİB QEYD: Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinə yalnız Azərbaycanda yaşayan, yazılı imtahan, müsahibə zamanı fiziki olaraq iştirak edə biləcək və proqramdan müvəffəq olduğu təqdirdə, Azərbaycandakı Yaponiya səfirliyindən viza alaraq Yaponiyaya yola düşə biləcək Azərbaycan vətəndaşları müraciət edə bilər. DİQQƏT: Digər ölkələrdə yaşayan Azərbaycan vətəndaşları başqa ölkələrdəki Yaponiya Səfirliklərinə müraciət edə bilməzlər!
	Müraciətçiyə olan digər şərtlər	11 illik məktəb təhsilini bitirmiş və ya 2023-cü ilin mart ayınadək bitirəcək şəxslər - Yapon dilinə, Yaponiyaya marağı olan və gəldikdən sonra həmin ölkə haqqında biliklərini artırmaq istəyən şəxslər. Eyni zamanda, <i>yapon dilində təhsil almağa maraqlı göstərən şəxslər</i> - Əqli və fiziki cəhətdən sağlam olan şəxslər (“Sağlamlıq haqqında arayış” sənədini təqdim edəcək həkim tərəfindən formada qeyd olunmalıdır)

		Qeyd: Hərbçi olan şəxslər yalnız 2023-ci ilin aprel ayınadək həmin işdən ayrılmağı düşündüyü halda müraciət edə bilərlər. Müraciət zamanı mütləq Yaponiya Səfirliyinə HƏRBÇİ olduğunuzu qeyd etməyiniz gərəkdir. ☆ Müraciətçilərə olan digər şərtlər haqqında daha ətraflı “Təlimat Kitabçası” (ingilis dili, yapon dili)
Müraciətçiyə olan gözləntilər hansılardır?	Bu proqramın ən başlıca məqsədlərindən biri xarici tələbənin Yaponiyada təhsilindən sonra öz ölkəsi ilə Yaponiya arasında qarşılıqlı əlaqələrin yaradılmasında körpü rolunu oynacaq kadr kimi yetişdirilməsidir. Odur ki, seçimlər zamanı bu məqsədə xidmət edə biləcək şəxslərə üstünlük veriləcəkdir. Eyni zamanda, proqram iştirakçılarından Yaponiyada öyrəndiklərini, əldə etdikləri təcrübələri öz ölkəsində tətbiq etməklə iki ölkə arasında qarşılıqlı anlaşmanın artırılmasına tövhə vermələri gözlənilir.	
Keçən il bu proqram üzrə neçə nəfər keçib?	Keçən il bu proqram üzrə Azərbaycandan müvəffəq olan olmamışdır. Son illərdə bu proqram üzrə Azərbaycan müvəffəq olan şəxslərin sayı: 2016-cı il 1 nəfər, 2017-ci il 1 nəfər	
B) Seçim prosesinin gedişatı		
Sənəd qəbulunun elan olunması (4 may) Sənəd qəbulunun son tarixi (3 iyun) saat 17:00-dək Sənədlərə baxış və imtahan mərhələsinə keçmiş şəxslərin elan olunması (7 iyun) Yazılı imtahan (16 iyun) planlaşdırılır Yazılı imtahan nəticələrinin elan olunması Müsahibə (İyulun əvvəlləri) 1-ci mərhələ, Səfirlik mərhələsindən keçmiş şəxslərin elan olunması (İyulun əvvəlləri) 2-ci seçim mərhələsi: MEXT-in (Yaponiya Baş İdarəsi) Seçim Mərhələsi (oktyabr-noyabr) Yekun nəticənin elan olunması (dekabr-fevral) Yaponiyaya yola düşmə (aprel, 2023) və ya sentyabr, 2023)		
Qeyd: Burada qeyd olunan tarixlərdə dəyişiklik baş verə bilər. Öncədən anlayışınızı xahiş edirik. Sənəd qəbulu və ya digər mərhələlərdəki prosedurlar və ya onların tarixləri ilə bağlı vacib dəyişikliklər səfirliyimizin rəsmi internet sahifəsi, rəsmi Facebook və Instagram sahifələrində elan olunacaqdır. Həmin sahifələri mütəmadi olaraq izləməyinizi tövsiyə edirik. Facebook: https://www.facebook.com/JapanEmb.Azerbaijan Instagram: https://www.instagram.com/japanemb_baku/		
Sənəd qəbulu	4 may, 2022-ci il	
Hansı sənədləri təqdim etmək lazım olacaq?	Lazım olan sənədlərin <i>dəqiq siyahısı</i> və <i>hansı məqamda təqdim etmək lazım olması</i> barədə ətraflı məlumat üçün aşağıda “C) Müraciət üçün lazım olan sənədlər” bölməsinə nəzər sala bilərsiniz.	

	Qiymətləndirmə zamanı 1) bütün sənədlərin olub-olmaması 2) sənədlərin tələb olunan formatda olub-olmaması 3) bütün sənədlərin məzmunun kifayət qədər dolğun olub-olmaması kimi meyarlar əsas götürüləcəkdir.
Sənədləri hara təqdim etmək lazımdır?	Sənədləri <u>Yaponiyanın Azərbaycandakı Səfirliyinə</u> təqdim etmək lazımdır.
Sənədləri hansı üsulla təqdim etmək olar?	Sənədləri yalnız mail vasitəsilə təhvil vermək gərəkdir. Bu zaman, hazır formatı olan sənədləri və digər gərəqli sənədləri Səfirliyin mail ünvanına PDF formatında göndərməyiniz xahiş olunur. “C) Müraciət üçün lazım olan sənədlər” bəndində qeyd olunmuş bütün sənədləri bu mailə göndərməyiniz xahiş olunur: ✉ culture-info@bk.mofa.go.jp Qeyd 1: Qeyd olunan mailə ünvanına 10 MB-dan artıq həcmli maillər qəbul oluna bilmədiyi üçün, müraciət mailinizin həcmnin 10 MB-dan az olmasına diqqət yetirməyiniz xahiş olunur. Əks halda mail bizə çatmayacaqdır. Əgər sənədləriniz bir mailə sığmazsa, bir neçə mailə bölərək (maillərdə adınızı və hansı hissə olduğunu qeyd etməklə) göndərməyinizi xahiş edirik. Qeyd 2: Müraciət sənədlərinizi göndərdikdən sonra, mailin səfirliyə çatıb-çatmamasını yoxlamağınız xahiş olunur. Yalnız bizdən təsdiq gəldikdən sonra müraciətiniz qəbul olunmuş hesab olunacaqdır. Dəqiqləşdirmək üçün mail göndərdikdən sonra, 2 iş günü ərzində sizə cavab gəlməzsə, səfirliklə mail və ya zəng vasitəsilə əlaqə saxlamağınız xahiş olunur. Qeyd 3: Bütün müraciətçilərə sənədləri qəbul olunduqdan sonra səfirlik tərəfindən “Müraciətçi nömrəsi” veriləcəkdir. Sizə təsdiq maili olaraq göndəriləcək “Müraciətçi nömrəsini” unutmamağınız xahiş olunur. Seçim prosesi ilə bağlı məlumatların yayımlanması zamanı sizin şəxsi müraciətçi nömrənizdən istifadə olunacaqdır. Qeyd 4: Müsahibə mərhələsindən müvəffəq olacaq şəxslərdən həmin sənədlərin orijinallarını səfirliyə təqdim etmək tələb olunacağı üçün, orijinal sənədlərinizi saxlamağınız xahiş olunur. ❖ Sənəd qəbulu prosedurları ilə bağlı bizim yeni elanlarımızı səfirliyin <i>rəsmi internet sahifəsi</i>, Facebook və Instagram sahifələrindən izləməyinizi xahiş edirik. Ön tez-tez yenilənən və dəqiq məlumatlar səfirliyin Facebook və Instagram sahifələrində olur. <u>Müraciət üsulu ilə bağlı digər suallarınız olarsa</u>, mail vasitəsilə əlaqə saxlayıb məsləhətləşməyinizi xahiş edirik: ✉ culture-info@bk.mofa.go.jp
Sənəd qəbulu Son tarix 3 iyun	3 iyun (cümə) saat 17:00-dək <i>Gərəqli sənədlər və qəbul ilə bağlı daha ətraflı məlumat:</i> “C) Müraciət üçün lazım olan sənədlər” bölməsində
Sənəd qəbulu mərhələsindən keçmiş şəxslərin elan olunması (7 iyun)	Sənəd qəbulundan sonra səfirlik nümayəndələri tərəfindən sənədlərə baxış keçiriləcəkdir. Yalnız proqrama qəbul şərtlərinə uyğun gələn şəxslər növbəti, yəni imtahan mərhələsinə irəliləyəcəklər. Hal-hazırda nəticələrin elan olunması 7 iyun tarixinə planlaşdırılır.

Yazılı İmtahan (16 iyun) Qeyd: İmtahan tarixində dəyişiklik ola bilər	Hansı imtahanlar olacaq?	İmtahan fənnləri sizin seçəcəyiniz təhsil sahəsinə uyğun dəyişdiyi üçün aşağıdakı qrafikdən dəqiq baxmağınız xahiş olunur: <table><tr><td>Sosial və Humanitar Elmlər A və B (3 fənn)</td></tr><tr><td>Yapon dili A, İngilis dili A və Riyaziyyat A</td></tr><tr><td>Dəqiq Elmlər A (5 fənn)</td></tr><tr><td>Yapon dili B, İngilis dili B, Riyaziyyat B, Kimya, Fizika</td></tr><tr><td>Dəqiq Elmlər B və C (5 fənn)</td></tr><tr><td>Yapon dili, ingilis dili, <u>Riyaziyyat B</u>, Kimya, <i>Biologiya</i></td></tr></table>	Sosial və Humanitar Elmlər A və B (3 fənn)	Yapon dili A, İngilis dili A və Riyaziyyat A	Dəqiq Elmlər A (5 fənn)	Yapon dili B, İngilis dili B, Riyaziyyat B, Kimya, Fizika	Dəqiq Elmlər B və C (5 fənn)	Yapon dili, ingilis dili, <u>Riyaziyyat B</u> , Kimya, <i>Biologiya</i>
	Sosial və Humanitar Elmlər A və B (3 fənn)							
	Yapon dili A, İngilis dili A və Riyaziyyat A							
	Dəqiq Elmlər A (5 fənn)							
	Yapon dili B, İngilis dili B, Riyaziyyat B, Kimya, Fizika							
	Dəqiq Elmlər B və C (5 fənn)							
	Yapon dili, ingilis dili, <u>Riyaziyyat B</u> , Kimya, <i>Biologiya</i>							
	İmtahan saatları	Dəqiqləşdirildikdən sonra bütün müraciətçilərə e-mail vasitəsilə bildiriləcək. Qeyd: <u>Yapon dili imtahanı 2 saat, digər imtahanlar isə 1 saat sürəcəkdir.</u>						
	İmtahan məkanı	İmtahan Yaponiya Səfirliyində keçiriləcəkdir. Məkan barədə ətraflı məlumat müraciətçilərə <u>mail vasitəsilə</u> bildiriləcək.						
Maksimum bal neçədir?	Yapon dili üzrə <u>300 bal</u> Digər imtahanlar <u>100 bal</u> Qeyd: Minimal keçid balı açıqlanmır.							
Həm yapon dili, həm də ingilis dili imtahanında iştirak vacibdir?	Bəli, hər iki imtahanda iştirak vacibdir. Ümumiyyətlə, seçdiyiniz təhsil sahəsi üzrə bütün imtahanlarda iştirak mütləqdir. Çünki, sizin imtahan balınız bütün imtahanların ortalama nəticəsi olacaqdır. Eyni zamanda, <u>hər hansısa bir imtahandan “sıfır” bal alacağınız təqdirdə imtahandan kəsilmiş hesab olunursunuz.</u>							
YENİ: İngilis dili və yapon dili imtahanları hamı üçün eyni olacaqdır?	Bu ildən başlayaraq, humanitar və dəqiq elmlər üzrə olacaq yapon dili və ingilis dili imtahan sualları fərqlənəcəkdir. Humanitar elmlər üzrə: İngilis dili A, Yapon dili A Dəqiq elmlər üzrə: İngilis dili B, Yapon dili B							
Mənim TOEFL/ IELTS üzrə sertifikatlarım vardır. Yenə də ingilis dili imtahanında iştirak etməliyəm?	Bəli, TOEFL/ IELTS sertifikatlarınız olsa da belə, ingilis dili imtahanında iştirakınız vacibdir. Sizin dil bacarığınızın qiymətləndirilməsi dil imtahanı əsasında olacaqdır.							
Keçmiş illərin imtahan suallarına haradan nəzər sala bilərəm?	https://www.studyinjapan.go.jp/en/planning/scholarship/application/examination/ ☆ <i>İmtahandan öncə əvvəlki illərin imtahan suallarına nəzər salmağınız vacibdir. Öyrəşmədiyiniz imtahan sistemi olduğu üçün <u>mütləq</u> şəkildə etmək lazımdır!</i>							
İmtahana özümü nə gətirməliyəm?	İmtahana özünüzlə yazı üçün lazım olan bütün ləvazimatları (qələm, karandaş, pozan, karandaş yonan və s.) gətirməyiniz xahiş olunur. <i>Qol saatı</i> da olması məsləhətlidir. <i>Su</i> da gətirə bilərsiniz. Qeyd: İmtahanda kalkulyator və ya digər hesablayıcı qurğulardan və ya <i>lüğətdən</i> istifadəyə icazə verilməyəcək.							

	İmtahan online şəkildə keçirilə bilərmi?	Xeyr, <u>imtahan online şəkildə keçirilə bilməz</u> . Yalnız fiziki cəhətdən iştirak formasında mümkündür.
	İmtahan günündə Azərbaycanda ola bilməyəcəyəm. Olacağım ölkədəki Yaponiya səfirliyinin imtahanında iştirak edə bilərəm?	Seçim imtahanını yalnız vətəndaşı olduğunuz ölkədəki Yaponiya səfirliyində verə bilərsiniz. Odur ki, təkcə yazılı imtahan deyil, müsahibə zamanı da məhz Yaponiyanın Azərbaycandakı Səfirliyində olmağınız gərəkdir. Eyni zamanda, proqramdan müvəffəq olacağınız təqdirdə, vizanı məhz Yaponiyanın Azərbaycandakı Səfirliyindən alaraq, buradan Yaponiyaya yola düşməyiniz gərək olacaqdır.
Yazılı imtahan nəticələrinin səfirlik tərəfindən elan olunması	Səfirlik yazılı imtahanın nəticələrini imtahandan bir neçə gün sonra (dəqiq tarix hələ məlum deyil) müraciətçilərə açıqlayacaq. Qeyd 1: Adətən bütün imtahan iştirakçılarına (müvəffəq olmuş və imtahandan keçməmiş şəxslər) məlumat verilir. Qeyd 2: “Müraciət formasında” qeyd etdiyiniz e-mail ünvanlarının düzgün və oxunaqlı olmasına xüsusi diqqət yetirməyinizi xahiş edirik. Sizinlə məhz həmin mail ünvanı ilə əlaqə saxlanıla bilər.	
Müsahibə (İyulun əvvəlləri)	Tarix: İyul ayının ortaları Saat: dəqiq tarix və saat müsahibə mərhələsinə keçmiş şəxslərə daha sonra bildiriləcəkdir. Məkan: Yaponiya Səfirliyi, 5-ci mərtəbə, Mədəniyyət və Məlumat otağı ☆Məkan və tarix dəyişə bilər deyər, öncədən anlayışınızı xahiş edirik. Qeyd 1: Müsahibə ingilis, yapon və azərbaycan dillərində aparılacaqdır. Müsahibə zamanı vacib məqamlar: - Sizin dil biliklərinizin Yaponiyada təhsil üçün kifayət olub-olmamasına diqqət yetiriləcək - Yaponiya və yapon mədəniyyətinə marağınız, yapon dilini öyrənməyə güclü istəyinizi büruzə verə bilsəniz müsahibənin nəticələrinə müsbət təsir göstərə bilər. - Niyə məhz Yaponiyada, niyə məhz seçdiyiniz ixtisas üzrə təhsil almaq istəməyinizin səbəbi - Təhsil almaq istədiyiniz universitet və fakültə haqqında məlumatlı olmaq - Təhsildən sonrakı planlarınız. Xüsusilə Yaponiyada alacağınız təhsil nəticəsində iki ölkə arasında gələcək əlaqələrin genişlənməsinə verə biləcəyiniz töhvə haqqında soruşula bilər. Qeyd 2: <u>Müsahibədən öncə</u> valideynlərinizdən Yaponiyaya getməyinizə etiraz etmədiklərini dəqiqləşdirməyiniz xahiş olunur. Müsahibədə bu məqam da soruşulacaqdır.	
1-ci mərhələ-Səfirlik mərhələsindən keçmiş şəxslərin elan olunması (İyulun əvvəlləri)	1-ci mərhələ nəticələrin elan olunması iyul ayının ortalarına nəzərdə tutulmuşdur. Qeyd 1: Adətən nəticələr sizə “Müraciət formasında” qeyd etdiyiniz e-mail və ya telefon vasitəsilə bildirilir. Odur ki, həmin məlumatların yalnız olmamasına xüsusi diqqət yetirməyinizi xahiş edirik. Qeyd 2: Adətən bütün imtahan iştirakçılarına (müvəffəq olmuş və imtahandan keçməmiş şəxslər) məlumat verilir.	
2-ci seçim mərhələsi (MEXT Seçim Mərhələsi)	Bu mərhələdə sizin bütün sənədlər səfirlik tərəfindən MEXT-ə göndərilir və səfirlik tərəfindən MEXT-ə tövsiyə olunursunuz. Bu müddət ərzində MEXT tərəfindən sizin namizədliyinizə baxış və yekun qərarın verilməsinə dair müzakirələr aparılır.	

Oktyabr-noyabr	Qeyd 1: Səfirlik seçim mərhələsindən keçmiş və MEXT-ə tövsiyə olunmuş bütün şəxslərin MEXT-in son baxış mərhələsindən keçməmək ehtimalı var. Bunun yekun nəticə olmadığını nəzərə almağınızı xahiş edirik. Müddət: oktyabr-noyabr
Yekun nəticənin elan olunması Dekabr- fevral	Yekun qərarın verilməsi dekabr- fevral tarixlərinə nəzərdə tutulmuşdur. Qalib gələn şəxslər Yaponiyaya yola düşürlər.
Yaponiyaya yola düşmə ➔	Aprel, 2023-cü il Öncə mart ayı ərzində viza və digər prosedurlar həyata keçirilir. Qeyd: Fövqəladə hallar baş verərsə, səfərin təxirə salınması və ya ləğv olunması mümkündür.
C) Müraciət üçün lazım olan sənədlər	
VACİB: Təhvil verilən sənədlər geri qaytarılmır. İmtahandan müvəffəq olmayacağınız təqdirdə də, səfirliyə təqdim olunmuş sənədlərin geri qaytarılması mümkün olmadığı üçün, bununla bağlı öncədən anlayışınızı xahiş edirik. Qiymətləndirmə zamanı 1) bütün sənədlərin olub-olmaması 2) sənədlərin tələb olunan formatda olub-olmaması 3) bütün sənədlərin məzmunun kifayət qədər dolğun olub-olmaması kimi meyarlar əsas götürüləcəkdir.	
Müraciət üçün lazım olan sənədlər (son tarix: 3 iyun, 2022-ci il, saat 17:00-dək)	
Sənədlərin siyahısında hər bir sənədin “Mütləq sənəd” və ya “Mütləq olmayan sənəd” olması mötərizədə qeyd olunmuşdur.	
Müraciət forması	(MÜTLƏQ SƏNƏD) ✖ Sənədi əllə yazdığınız halda çap hərflərlə (block letters) yazmağınız xahiş olunur. <u>Silinən qələmdən istifadə etmək olmaz.</u> ✖ <i>İmza hissəsidən başqa</i> sənədin bütün digər məlumatlarını kompüterdə yazı bilərsiniz. Həmin zaman yazdığınız formanı çap edib sonra qələmlə imzanızı atmağınız gərəkdir. Qeyd 1: “Müraciət formasında” ad və fəmiyyətinizin mütləq şəkildə <u>xarici pasportunuzda</u> qeyd olunduğu formada daxil edilməsi gərəkdir. Qeyd 2: “Müraciət formasına” şəkli (3.5 x 4.5 sm) yapışdırmağınız vacibdir. Şəklin arxasında ad, fəmiyyə və milliyətinizi yazmağı unutmayın. (Ağ fonda, son 6 ay ərzində çəkilən şəkil olmalıdır.) Şəkli yapışdırmadan təhvil verilən sənədlər qəbul olunmayacaqdır. Eyni zamanda, <u>elektron şəklinizi müraciət formasının müvafiq qrafasına əlavə edib, sənədi rəngli çap edib təqdim etmək də mümkündür.</u>

Qeyd 3: Sənədin 1-ci səhifəsinin 6-cı punktunda qeyd olunan “Yaşınız” bölməsində 2023-ci ilin aprel ayının 1-i tarixində olacağınız yaşı qeyd edin.

Qeyd 4: Xüsusilə, 2-ci səhifədəki “Academic record”- “Akademik təcrübəniz” haqqında olan hissədə diqqətli olmağınızı xahiş edirik. 11 illik təhsilinizi eyni məktəbdə alsanız da belə, bütün təhsilinizi *ibtidai, ümumi orta və tam orta təhsil* olmaqla 3 hissəyə bölüb yazmağınız gərəkdir.

Eyni zamanda, sonda təhsil aldığınız illərin ÜMUMİ sayını (məsələn, 11 il) qeyd etməyiniz vacibdir.

Məsələn,

İbtidai təhsil (4 il): 1,2,3 və 4-cü siniflər

Ümumi orta təhsil (5 il): 5,6,7, 8 və 9-cu siniflər

Tam orta təhsil (2 il): 10 və 11-ci siniflər

“Akademik təcrübəniz” ilə bağlı hissənin doldurulma **nümunəsi:**

教育段階 Educational level	学校名 School name	所在地 Location	入学及び卒業(見込)年月 Year & month of enrollment & graduation (expected to graduate)	修学年数 Period of schooling attended	卒業状況 Status	特記事項 Remarks
初等教育 (小学校) Primary Education (Elementary School)	SCHOOL No.500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2010 年 9 月 卒業 To 2014 年 6 月	4 年 yrs		
前期中等教育 (中学校) Lower Secondary Education (Middle School/Junior High School)	SCHOOL No.500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2014 年 9 月 卒業 To 2018 年 6 月	4 年 yrs		
後期中等教育 (高校) Upper Secondary Education (Senior High School)	SCHOOL No.500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2018 年 9 月 卒業 To 2021 年 6 月	3 年 yrs		
高等教育 (大学学部) Tertiary(Higher) Education (Undergraduate)	BAKU OPEN UNIVERSIT Y	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2021 年 9 月 卒業 To 2025 年 7 月	1 年 yrs	☐ 卒業 Graduated ☒ 卒業見込 Expected to graduate ☐ その他 Other status	
2023年4月1日時点の通算の学校教育修学年数 Total years of schooling attended as of April 1, 2023				13 年 yrs		
特記事項 Remarks (上記の特記事項欄で書ききれない場合は適宜使用すること) You may use the space if the space of the above Remarks column is insufficient.		MY SCHOOL EDUCATION WAS FULLY ENGLISH-TAUGHT EDUCATION.				

- 2 -

Qeyd 5: “Müraciət formasında” ən vacib məqamlardan biri **14-cü punktdakı “Yaponiyada təhsil almaq istədiyiniz sahə və ixtisas”** (Preferred Field of Study and major in Japan) bölməsidir. Bu bölmədə sizə maraqlı olan sahələri və ixtisasları istəyinizdən asılı olaraq 1-ci, 2-ci və 3-cü seçim kimi qeyd etməyiniz lazım olacaq. Sahə və ixtisas seçimi üçün bu sənədin 3-4-cü səhifələrində qeyd olunmuş “İxtisaslar haqqında məlumat” hissəsinə nəzər salmağınız xahiş olunur.

Eyni zamanda, bu sualın ardı olaraq **15-ci punktu** (həmin sahə və ixtisasları seçmə səbəbləriniz) da aydın yazmağınız gərəkdir.

Bu hissə sizin təhsil alacağınız universitetin təyin olunmasında birbaşa rol oynadığı üçün sahə və ixtisas seçiminizi dərinlən düşünməyinizi məsləhət görürük.

Bundan əlavə, **16 və 17-ci punktları** da ətraflı şəkildə yazmağınız, boş qoymamağınız xahiş olunur. Bu suallara cavab sizin sənədlərin qiymətləndirilməsi mərhələsinə böyük təsir edəcəkdir.

Bitirdiyiniz Məktəb və ya Universitetdən Qiymət Vərəqəsi	(MÜTLƏQ SƏNƏD) <u>Sənədi notarisuda tərcümə və təsdiq olunmuş şəkildə təqdim etməyiniz gərəkdir.</u> “Qiymət vərəqəsi” (“Transcript”) sənədi son bitirdiyiniz və ya bitirəcəyiniz məktəbin və ya universitetin (attestat və ya qiymət vərəqəsi) <u>hər bir təhsil ilinin qiymətlərini, ortalama balını</u> (GPA) və <u>balın hesablama sistemini</u> əks etdirən sənəd olmalıdır. Vacib qeyd: a) Hal-hazırda orta məktəbdə təhsil alan və ya bitirmiş şəxslər: yalnız orta məktəbin “Qiymət vərəqəsini” (Attestat) təqdim etməlidir. (Məktəbi bu il bitirəcək şəxslər məktəbdən <u>müvəqqəti qiymət vərəqəsini</u> almalıdır. Yekun seçimlərə qədər isə müvəffəq olmuş şəxslərdən rəsmi attestat sənədini təhvil vermələri tələb olunacaqdır.) ✖ Azərbaycanla orta məktəb təhsilində ümumtəhsil müəssisələri çoxluq təşkil etdiyi üçün, əsasən tam orta təhsil pilləsi-high school (9, 10 və 11-ci siniflər) üçün olan qiymət nəticələrinin olması kifayətdir. b) Hal-hazırda universitetdə təhsil alan və ya bitirmiş şəxslər: həm bitirdikləri orta məktəb, həm də universitetin qiymət vərəqələrini təqdim etməlidirlər. Qeyd: Əgər sizin “Transcript” sənədinizin orijinalı ingilis dilindədirsə və sadəcə bir nüsxədirsə, orijinal sənədin <u>surətini</u> təqdim edə bilərsiniz. Proses zamanı MEXT həmin sənədin surətinin təsdiq olunmasını tələb edə bilər (məktəb və ya universitet tərəfindən təsdiq olunması). <i>Təhvil verilən sənədlər geri qaytarılmadığı üçün yalnız bir nüsxədə olan orijinal sənədinizi biza təhvil verməyin.</i>
Bitirdiyiniz Məktəb və ya Universitetin Diplomu	(MÜTLƏQ SƏNƏD) <u>Sənədi notarisuda tərcümə və təsdiq olunmuş şəkildə təqdim etməyiniz gərəkdir.</u> A) Hal-hazırda məktəbi bitirməmisinizsə (11-ci sinif şagirdləri)- bu il məktəbi bitirəcəyiniz haqqında məktəbdən ARAYIŞ (Yaponiya səfirliyinə) • “Arayış” sənədini notariusda tərcümə və təsdiq edib təqdim etmək gərəkdir. • Müvəffəq olan şəxslər daha sonra Məktəbi bitirdiyini sübut edən “ATTESTAT” təqdim etməlidir. B) Məktəbi bitirmisinizsə, bitirdiyiniz məktəbdən “ATTESTAT” • “Attestat” sənədini tərcümə və təsdiq edib təqdim etmək gərəkdir. C) Hal-hazırda universitetdə təhsil alan şəxslər- orta məktəbdən “ATTESTAT” və “Universitetdə təhsil aldığınıza dair ARAYIŞ” D) Universiteti bitirmiş şəxslər- həm orta məktəbdən “ATTESTAT”, həm də universitetdən “DIPLOM” ★ Burada qeyd olunan “Arayış” sənədində sadəcə hal-hazırda təhsil aldığınızı barədə deyil, “Təhsil müəssisəsini bitirəcəyiniz və nə zaman bitirəcəyinizə dair qeyd” də olması gərəkdir. Əgər sizin “Diplom” (Attestat) sənədinizin orijinalı ingilis dilindədirsə və sadəcə bir nüsxədirsə, orijinal sənədin sadəcə surətini təqdim edə bilərsiniz. Proses zamanı MEXT həmin surəti təsdiq etməyinizi tələb edə bilər (məktəb və ya universitet tərəfindən təsdiq olunması) <i>Təhvil verilən sənədlər geri qaytarılmadığı üçün yalnız bir nüsxədə olan orijinal sənədinizi biza təhvil verməyin.</i>

Bitirdiyiniz və ya Təhsil aldığınız Məktəb və ya Universitetdən Təvsiyə məktubu	(MÜTLƏQ SƏNƏD)	
	Mən məktəbi/ universiteti bitirmişəm. Bu halda təvsiyə edən şəxs kim olmalıdır?	Bu halda təvsiyə məktubu bitirdiyiniz məktəb və ya universitetin direktoru və ya müəllimi tərəfindən verilə bilər. Yalnız bir şəxs tərəfindən təvsiyə məktubu yetərlidir.
	Mən hal-hazırda məktəb/universitetdə təhsil alıram. Bu halda təvsiyə edən şəxs kim olmalıdır?	Əgər siz hal-hazırda məktəb və ya universitetdə təhsil alırsınızsa, təvsiyə məktubu <u>hal-hazırda təhsil aldığınız müəssisə</u> (məktəbdirsə məktəb, universitetdirsə universitet) tərəfindən hazırlanmalıdır.
	Təvsiyə məktubu üçün məhz təqdim olunan formatı istifadə etmək lazımdır?	Məktubun formatı sadəcə bir nümunədir. Digər rəsmi sənəd formatları və ya rəsmi blankda təvsiyə edən şəxsin imzası olan məktublar da qəbul olunacaqdır.
	Əgər təvsiyə edəcək şəxs xaricdə yaşayırsa, məktubu online şəkildə təqdim etməsi mümkündürmü?	Təvsiyə edəcək şəxsin Təvsiyə məktubunun <u>skan formasını</u> səfirliyin email ünvanına göndərməsi xahiş olunur. Bu zaman sənədin mütləq şəkildə rəsmi blankda olması və həmin şəxsin imzası (elektron imza mümkündür) olması gərəkdir. Həmin şəxs sənədi <u>PDF formatında</u> hazırlayaraq skan şəklində səfirliyin <u>culture-info@bk.mofa.go.jp</u> ünvanına (maildə təvsiyə etdiyi şəxsin adını da qeyd etməklə) göndərə bilər.
Sağlamlıq haqqında arayış	(MÜTLƏQ SƏNƏD) ✖ Sənəd yalnız <u>linkdə qeyd olunan formatda</u> doldurulub təhvil verilməlidir. Başqa formatlarda olan “Sağlamlıq haqqında Arayış” qəbul olunmayacaqdır. ✖ Sənəd ingilis dilində həkim tərəfindən tərtib olunmalı, üzərində həkimin imzası və xəstəxananın möhürü olmalıdır. ✖ Sənədi dolduran zaman həkimdən sizin göstəricilərinizi <i>sənəddə tələb olunan ölçü vahidlərində</i> qeyd etməsini xahiş edin. Qeyd: Sənədin 7-ci bölməsində “Müraciətçini təvsiyə edirsinizmi?” hissəsinə “YES” yazılmasına diqqət yetirin. Əks halda sizin sənəd qəbul olunmayacaqdır.	
	Arayışı haradan ala bilərəm?	Səfirlikdə arayışı hansı xəstəxanadan ala biləcəyiniz barədə məlumat yoxdur. Özünüzdən uyğun xəstəxana axtaracağınız xahiş olunur.
	2-ci bölmədəki Rentgenlə bağlı hissədə Rentgen müayinəsinin şəklini də əlavə etmək lazımdır?	Xeyr, şəkli əlavə etməyə ehtiyac yoxdur. Şəkillə bağlı tarix və bütün lazımlı detalları qeyd etməyiniz yetərlidir.
Universitetdə təhsil aldığınıza dair Arayış	(MÜTLƏQ OLMAYAN SƏNƏD- <i>Yalnız universitetdə təhsil alan şəxslər</i>) “Universitetdə təhsil aldığınıza dair Arayış” <u>sənədinin notariusda tərcümə və təsdiq olunmuş versiyasını</u> təqdim etməyiniz gərəkdir.	
Xarici pasportun şəkli olan səhifəsinin surəti	(MÜTLƏQ OLMAYAN SƏNƏD) <i>Yalnız xarici pasportu olan şəxslər</i>	

Dil bacarığını sübut edən sənəd	(MÜTLƏQ OLMAYAN SƏNƏD) <i>Yapon dili Bacarıq imtahanı (JLPT), TOEFL və ya IELTS sertifikatları olan şəxslər sənədlərin surətini təqdim edə bilirlər.</i> Qeyd: əgər sertifikatı internetdən çap edirsinizsə, sizin <u>ad və soyadınızın</u> da olduğu səhifəni çap edib təqdim etməyiniz xahiş olunur.
D) Tez-tez soruşulan suallar	
Seçim zamanı nəticəyə ən çox təsir edən məqamlar hansılardır?	Sözsüz ki, yekun nəticə bütün göstəricilərinizin ümumiləşdirilməsi əsasında aparıldığı üçün hər bir detalın az və ya çox təsiri vardır. Təhvil verilən sənədlərin düzgün şəkildə doldurulması və məzmunu, yazılı imtahandan toplanan bal və müsahibənin nəticəsi ümumi olaraq hesablanaraq müraciətçinin qiymətləndirilməsi həyata keçirilir. Keçmiş illərin imtahan suallarına nəzər salsanız daha effektiv nəticə əldə edə bilərsiniz: https://www.studyinjapan.go.jp/en/planning/scholarship/application/examination/
Seçimlərdən müvəffəq olmama səbəbini öyrənə bilərəm?	Xeyr, seçim prosesinin müxtəlif mərhələlərində (sənəd qəbulu, imtahan, müsahibə) müvəffəq olmama səbəbləri açıqlanmır. Bununla bağlı anlayışınızı xahiş edirik.
Keçən ilki seçimlərdəki göstəricilər indiki seçimlərə təsir edəcəkmi?	Xeyr, əvvəlki illərin nəticələri yeni seçimlərə təsir etmir. Siz yalnız cari ildəki göstəricilərinizə görə qiymətləndirilirsiniz.
Mən hal-hazırda 11-ci sinif şagirdiyəm. Bu ilki seçimlərdə iştirak edə bilərəm?	Bəli, həmin il məzun olmağınız şərtiylə müraciət edə bilərsiniz. Seçimlərdə müvəffəq olduqdan sonra məzun ola bilməyəcəyiniz təqdirdə proqramda iştirakınız ləğv olunacaqdır.
Mən hal-hazırda başqa ölkədə yaşayan Azərbaycan vətəndaşıyam. Proqrama müraciət edə bilərəm?	Bəli, proqrama müraciət edə bilərsiniz. Lakin, Azərbaycandakı Yaponiya Səfirliyinin keçirəcəyi yazılı imtahan və müsahibə mərhələsində mütləq şəkildə öz iştirakınız (həmin zaman Bakıda olmağınız) vacibdir.
Xarici vətəndaşlar proqrama müraciət edə bilərmi?	Xeyr, digər ölkələrin vətəndaşları Azərbaycandakı Yaponiya Səfirliyi vasitəsilə müraciət edə bilməzlər. Həmin şəxslərin vətəndaşı olduqları ölkəyə qayıtmaqları və həmin ölkədəki Yaponiya səfirliyi/ konsulluğuna müraciət etməkləri xahiş olunur.
Ailəmi özümlə apara bilərəmmi?	Ailə üzvlərinin də birlikdə getməsi mümkündür. Lakin, ailə üzvləri üçün təqaüddə heç bir əlavə məbləğ nəzərdə tutulmayıb və müxtəlif növ prosedurlardan keçmək gərəkdir. Xüsusi hallar istisna olmaqla, xarici tələbənin ilk növbədə özünün Yaponiyaya gedib hazırlıq gördükdən sonra ailə üzvünü Yaponiyaya çağırması nəzərdə tutulmuşdur.
Hazırlıq təhsili olmadan universitetdə	Xeyr, bütün müraciətçilər bir qayda olaraq 1 illik Hazırlıq təhsilini başa vurduqdan sonra universitetdə təhsilə başlaya bilirlər.

təhsilə başlaya bilərəm?	
Universiteti özüm seçə bilərəm?	Hazırlıq təhsiliniz bitdikdən sonra MEXT universitetlər və Hazırlıq təhsili institutu ilə birgə universitet seçimi üzrə son qərar verəcəkdir. Bu zaman sizin akademik göstəriciləriniz, ixtisas seçiminiz də nəzərə alınacaqdır.
Yaponiyaya getdikdən sonra ixtisasımı dəyişə bilərəmmi?	Xeyr, iştirakçı öz təhsil sahəsini (Sosial və Humanitar Elmlər A və B; Təbiət Elmləri A, B və C) dəyişə bilməz. Lakin, eyni kateqoriya üzrə ixtisaslarda dəyişiklik etmək mümkün ola bilər deyər, proses zamanı universitet ilə məsləhətləşməyinizi xahiş edirik.
Yaponiyaya getdikdən sonra universiteti dəyişə bilərəmmi?	Xeyr, hazırlıq kursu və ya universitet təhsili zamanı universiteti dəyişmək mümkün deyil. <i>MEXT-in qərarına qarşı etirazlar qəbul olunmayacaqdır.</i>
Müraciət sənədlərini geri götürə bilərəmmi?	Xeyr, səfirliyə təqdim olunan sənədlər geri qaytarılmır. Odur ki, yalnız bir nüsxədə olan orijinal sənədlərinizi ("Diplom", "Qiymət vərəqəsi" və ya digər sənədləri) verməməyiniz xahiş olunur.
Yaponiyaya getdikdən sonra təqaüdü ilk gündən ala biləcəyəm?	Xeyr, təqaüdün verilməsinə təxminən 1 aya yaxın zaman lazım olur. Siz Yaponiyaya getdikdən sonra sənədləşmə işləri və bank hesabınızın açılmasından sonra təqaüd sizin hesabınıza köçürüləcəkdir. Odur ki, ilk ay üçün özünüzlə kifayət qədər (təxmini 2000 ABŞ dolları) pul götürməyiniz məsləhətdir.
Yataqxana ilə təmin olunacağam?	Adətən hər bir iştirakçı hazırlıq kursu müddətində Tokio Xarici Dillər Universiteti və ya Osaka Universitetinin yataqxanalarında qala bilər. Daha sonra işə təhsil alacağı universitetə məxsus yataqxana və ya digər yaşayış yerlərində yaşaya bilər. Yataqxana xərclərini iştirakçı aylıq təqaüdündən ödəməlidir.
Proqram zamanı eyni zamanda işləyə bilərəmmi?	Siz Yaponiyaya <i>Tələbə statusunda</i> gedəcəyiniz üçün əsas fəaliyyətiniz təhsil olacaqdır. Odur ki, sizdən ilk növbədə daha çox dərslərinizə və təhsilinizə vaxt ayırmağınız və cidd-cəhdlə yanaşmağınız gözlənilir. Lakin, İmmiqrasiya idarəsindən "Yaşama Statusu üzrə İcazə Verilən Fəaliyyətlərdən Başqa Fəaliyyətlə Məşğul olmaq üçün İcazə" sənədini alaraq məhdud saatlarda çalışmağınız mümkündür.

E) Əlavə məlumat

Əlavə məlumat üçün Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqə saxlaya bilərsiniz.

Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi

Mədəniyyət və Təhsil şöbəsi

Əlaqə nömrəsi: +994 12 490 7819 (daxili nömrə: 2)

Elektron ünvan: culture-info@bk.mofa.go.jp

- Suallarınızı mümkün qədər səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına yönləndirməyiniz xahiş olunur.
- Eyni zamanda, bəzi suallarınızı səfirliyin [Facebook hesabına](#) mesaj hissəsinə yönləndirə bilərsiniz.

Qeyd: Zəng etməzdən və ya mail yazmazdan əvvəl yazılanları diqqətlə oxumağınızı xahiş edirik. Sizi maraqlandıran suala cavab artıq qeyd olunmuş ola bilər.